

**Nizami "Xəmsə"si Azərbaycan dastan yaradıcılığının
qaynaqlarından biri kimi
("Şahzadə Bəhrəm" dastanı əsasında)**

Xanım Mirzəyeva

Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutu, Azərbaycan.
E-mail: xanim102@mail.ru

Annotasiya. Klassik ədəbiyyatla aşiq yaradıcılığı daim qarşılıqlı münasibətdə olmuş, biri digəri üçün qaynaq rolunu oynamışdır. Bu baxımdan yanaşıda aşiq yaradıcılığının bir qolunu təşkil edən dastanlılıq ənənəsində klassik ədəbiyyatdan bəhrələnmə özünü daha qabarq şəkildə göstərir. Belə ki, klassik ədəbiyyatda işlek olan bir çox ənənəvi mövzu, süjet və motivlər sonradan dastan yaradıcılığının məhsuluna çevrilmiş, yeni-yeni dastan nümunələri meydana gəlmüşdir. Aparılan tədqiqatlar göstərir ki, Nizami Gəncəvinin (1141-1209) "Xəmsə"sinə daxil olan poemaların böyük bir qismi Azərbaycan dastan yaradıcılığının asas qaynaqlarından birini təşkil edir. Məqalədə Nizaminin "Xəmsə"sinə daxil olan "Yeddi gözəl" poeması əsasında yaranmış "Şahzadə Bəhrəm" dastanı xüsusi tədqiqat obyekti kimi götürülür. Onun "Yeddi gözəl" poeması ilə ortaqa və fərqli cəhətləri nəzəre alınmaqla, dastan yaradıcılarının Nizami irləndən bəhrələnmə dərəcəsi üzə çıxarılır. Məlum olur ki, dastan yaradıcıları Nizaminin "Yeddi gözəl" poemasını əsas götürsələr də, süjet və kompozisiya baxımdan müəyyən dərəcədə fərqli bir əsər yaratmışlar. Məqalədə həmin məqamlar konkret nümunələr əsasında nəzərdən keçirilir.

Açar sözlər: Nizami Gəncəvi, Bəhrəm, poema, dastan, süjet, hekayə

**Nizami's "Khamsa" as a source of saga creativity of Azerbaijan
(Based on the saga "Prince Bahram")**

Khanim Mirzayeva

Doctor of Philosophy in Philology
Institute of Folklore of ANAS. Azerbaijan.
E-mail: xanim102@mail.ru

Abstract. There has been always a connection between ashug creativity and classical literature and one was a resource for the other. Benefiting from classical literature in the tradition of storytelling, one of the branches of ashug creativity, shows itself more clearly. So that, many themes, topics and motives that are functional in classical literature became the piece of epic creation, and new examples of epics emerged. Researches shows that numerous poems included in "Khamsa" by Nizami Ganjavi (1141-1209) are one of the main sources of Azerbaijani epos creativity. In the article the epos "Prince Bahram" written based on the poem "Seven Beauties" that included in Nizami Ganjavi's "Khamsa" is taken as a special research object. The similarities and differences of this epos with the poem "Seven Beauties" is taken into account and is revealed the extent to which the creators of the saga benefited from the legacy of Nizami. It turns out that, although the creators of the epic took the poem "Seven Beauties" by Nizami Ganjavi as a basis, they created a work that

was different in plot and composition. In the article, these issues are reviewed on the basis of specific examples.

Keywords: Nizami Ganjavi, Bahram, poem, saga, topic, story

Article history: received – 09.08.2022; accepted – 16.08.2022

Giriş / Introduction

Şifahi xalq ədəbiyyatının ayrılmaz türkib hissəsi olan və onun ənənələrindən qaynaqlanan aşiq ədəbiyyatı zaman-zaman yazılı ədəbiyyatdan da bəhrənmiş, bunun nəticəsi olaraq yeni forma və məzmun keyfiyyətləri qazanmışdır. Yazılı ədəbiyyata məxsus bir çox mövzu və motivlər, eləcə da seir şəkilləri və janrlar müeyyən dərəcədə özünəməxsusluq kəsb edərək aşiq yaradıcılığı keçmişdir. Ümumiyyətlə, aşiq yaradıcılığı ilə yazılı ədəbiyyat daim qarşılıqlı münasibətdə olmuş, biri digəri üçün qaynaq roolumu oynamışdır. Başqa sözü desək, yazılı ədəbiyyat aşiq yaradıcılığından bəhrənmişdi kimi, aşiq yaradıcılığı da yazılı ədəbiyyatdan qaynaqlamış və özünəməxsus inkişaf prosesi keçmişdir. Bu baxımdan yazılı ədəbiyyatın dastan yaradıcılığına təsiri özünü daha qabarlı göstərir. Yazılı ədəbiyyata məxsus bəzən mövzuların dastan şəklində formalşamasının nəticəsi kimi yaranmış "Leyli və Məcnun", "Fərhad və Şirin", "Yusif və Züleyxa", "Sənən və Tərsə balaşı", "Şahzadə Bəhram" kimi dastanlar deyilənlərə konkret nümunə ola bilər. Görkəmlü folklorşunas alım Məmmədhüseyn Təhmasib dastanlarda yazılı ədəbiyyatdan istifadənin iki yo-

lunu göstərmişdir: "a) dastançılar yazılı ədəbiyyat əsərlərindən istifadə edir, yəni onları müxtəlif şəkildə dastanlaşdırırlar; b) daha çox yazılı ədəbiyyata bağlı olan, hətta ona mənsub olan hər hansı bir şəxsiyyət tərəfindən yaradılmış əsər aşıqlar içərisində yayılır, məshurlaşır, sonra da ifalarda dəyiş-dəyişə şifahılmalıdır, xalq dastanı şəklinə düşür" [3, s.253].

Önca verilən nümunalardan də göründüyü kimi, yazılı ədəbiyyatdan qaynaqlanan dastanlar içərisində Nizami Gəncəvinin "Xəmsə"sinə aid mövzularda yaranmış nümunələr üstünlük təşkil edir. Təsədüfi deyil ki, Məmmədhüseyn Təhmasib dastanlarında yazılı ədəbiyyatdan istifadəyə aid müəyyənləşdirildiyi yuxarıda verilən birinci yola Nizami mövzuları əsasında yaranmış dastanları aid edir. Aşiq yaradıcılığında Nizami "Xəmsə"sinə daxil olan poemalardan istifadə ilə yaradılan dastanlar içərisində "Şahzadə Bəhram" özünün məzmun xüsusiyyətləri baxımdan digərlərindən seçilir. Belə ki, bu dastan "Yeddi gözəl" poeması əsasında yaransa da, öz məzmununa görə nəzərəçarparaq dərəcədə ondan fərqli xüsusiyyətlərə malikdir.

Əsas hissə / Main Part

"Şahzadə Bəhram" yazılı ədəbiyyat nümunəsi əsasında yaransa da, forma və məzmun baxımdan tamamilə Azərbaycan dastan yaradıcılığının ənənələrinə uyğun bir şəkildə dastanlaşdırılmışdır. Hələlik dastanın bir variantı vardır. Dastan 1939-cu ildə folklorşunas Hümmət Əlizadə tərəfindən Qazaxda Aşiq Alıdan toplanmış və ilk dəfə "Nizaminin el variantları" kitabında nəşr olunmuşdur [5, s.195-246].

"Şahzadə Bəhram" məhəbbət dastanı kimi yaranmışdır. Sütəj və kompozisiya baxımından, demək olar ki, məhəbbət dastanlarımızla tam

səsləşir. Əsər məhəbbət dastanları üçün mövcud ənənəyə uyğun olaraq ustadnamə ilə başlayıb, duvaqqapma ilə tamamlanır. Bir çox məhəbbət dastanlarımız kimi, burada da qəhrəmanlıq motivlərinə geniş yer verilmişdir. Bəhram bir çox hallarda aşiq olduğu qızlara qovuşmaq üçün sınaqlardan keçməli, qəhrəmanlıq göstərməli olur.

Dastanlar haqqında olan tədqiqatlarda məhəbbət dastanlarında ustadnamədən sonra gələn əsas süjet xətti dörd mərhələyə ayrılır: "1. Qəhrəmanın qeyri-adi, möcüzeli doğuluşu; 2. Buta

alma mərhəlesi; 3. Qarşıya çıxan manecələr və onlara mübarizə; 4. Sınaqdan çıxma, müsabiqə və qələbə" [2, s.882].

"Şahzadə Bəhram" dastanı da qeyd edilən ənənəyə uyğun olaraq baş qəhrəmanın qeyri-adi doğumunun təsviri ilə başlayır. Övlad arzusunda olan Cəlal şah dərvişin verdiyi alma vasitəsilə arzusuna çatır. Dərviz anadan olacaq oğlan usağının taleyi də qabaqcadan xəber verir: "Bir oğlun olacaq. Adını Bəhram qoyarsan, Bəhram böyüyər, başı çox bələlər çəkər, ancaq axırda muradına, matləbinə çatar. Taxtına, tacına sahib olar" [1, s.69].

Dastanda Bəhramın atası Cəlal padşahın rəhəmsiz və zülmkar bir hökmər kimi təqdim olunması Nizaminin "Yeddi gözəl" poemasında Bəhramın atası Yəzdigirdə üst-üstə düşür. Əgər dastanda Cəlal padşahın övlad arzusunu dərvişin verdiyi alma ilə həyata keçirse, "Yeddi gözəl" də bu, Yəzdigirdin Allaha duası və verdiyi nəzər-niyazla reallaşır. Eləcə də Nizamidə münəccimlərin təzə doğulan usağın taleyi ilə bağlı söylədiyi fikirlər də, bir növ, dəstanda dərvişin dediyi sözlərlə yaxından səsleşir. Onların fikrinə görə, şahzadənin iqbalı və taleyi çox uca və xoşbəxt görünür. Lakin münəccimləri narahat edən bir məsələ var: əgər gönc şahzadəyə bu məməkətdə təribyə verilsə, o da atası kimi – zalim şah kimi yetişər. Odur ki, onlar hiylə işlədərək Bəhramı təlim-tərbiyə almaq üçün Yəman hökmərini Nemanın yanına göndərməyi təklif edirlər. Yəzdigird bu təklifi razılaşır. Neman şah və onun oğlu Münzir Bəhramı üzkdən sevir, onuncun əllərindən gələnini edirlər. Neman şah Bəhramın rahatlığı üçün Yəmanin gözəl bir məkanında onun şərəfinə Xəvarənəq adlı bir qəsr tikdirir. Anası ilə burada qalan Bəhram mükəmməl təhsil alır, ox atmaq və qılınç oynatmaq öyrənir; üç ilə bütün döyük fənlərinə bələd olur. Bəhram gur ovuna çox meyilli olduğundan, "Bəhram-Gur" kimi məshurlaşır. Bir oxla guru və siri öldürür. Əjdahamı öldürməklə böyük bir xəzinə tapan Bəhramın göstərdiyi qəhrəmanlıqlar, ov şəkilləri Münzirin göstərişi ilə imarətin divarlarının bəzəyinə çəvrilir. Məhz belə bir qələbələrdən sonra Bəhram Xəvarənəqdeki otaqları bir-bir gəzməyə başlayır, bir otağı qifili görəndə, onu görməyə olan mərəği daha da artır. Saray baxıcılarından açarı alıb

otagi, ağan Bəhram gördüklinə heyran qalır. Divarda yeddi gözəlin şəklini görür və həmin qızlara aşiq olur. Bəhram sonra otağın başqa bir dəvərində asılmış lövhə görür. Lövhədə Bəhramın xoşbəxt taleyindən, Allahın təqdiri ilə yeddi iqlimə malik və yeddi padşahın yeddi qızına sahib olacağı yazılmışdır. Bəhram Allaha şükür edir və ondan arzusuna çatmaq üçün kömək istəyir. Sonra qapını bağlayıb otaqdan çıxır və bu heç kimə açmır.

Dastanda isə Bəhram əvvəlcə dayələr tərəfindən böyüdülür, sonra lələyə tapşırılır. On səkkiz yaşına çatanda pəhləvanlıq öyrənmək üçün pəhləvanlara tapşırılır. Bəhramın pəhləvanlardan yaxşı məsqaldılığını öyrənən Cəlal padşah bir-birinin içində olan qırx otağın açarını oğluna verir və qırxinci otaqdan başqa, digərlərini gəzib-baxmağı tapşırır. Otaqları gəzib qırxinciya çatanda qapını bağlı görən Bəhramın həmin otağı maraqlı artır. Zənciri qırıb qapını açan Bəhram otağı boş görür, divardan asılmış naxışlı xalçadan xoş gəlir, xalçanı qaldıranda divarda taxçaya qoyulmuş bir məcrü gőrür. Bəhram məcrüni açanda nağıl və dastanlarda olduğu kimi, "güna çıxma, mən çıxacağam, aya doğma, mən doğacağam" deyən yeddi gözəl qız şəkli görür. Şahzadə Bəhram görməzə, bilməzə yeddi qızla aşiq oldu. Oradan mələl-müşkü atasının yanına qayıtdı [1, s.70]. Göründüyü kimi, təqdim edilən hissə dastan süjetinin ikinci mərhələsi olan "buta" motivina uyğun gőlür.

Hər iki nümunədən göründüyü kimi, həm "Yeddi gözəl" in, həm də "Şahzadə Bəhram" dastanının başlangıcında müyyən qədər uyğunluqlar olsa da, hadisələrin sonrakı inkişafında, yani "buta" mərhələsində baş qəhrəmanların yeddi gözəli görüb-tanımışı ilə bağlı fərqli məqamlar özünü göstərir.

"Yeddi gözəl" də Bəhramın Xəvarənəq qəsrindəki qırxinci otaqda şəkillərini görüb aşiq olduğu gözəllər bunlardır: 1. Fırç - Hind şahının qızı; 2. Yəğmanaz - Çin xaqanın qızı; 3. Nazpəri - Xərəzm padşahının qızı; 4. Nəşrin-nuş - Slavyan (Səqləb) şahının qızı; 5. Azəryun - Məğrib padşahının qızı; 6. Humay - Rum qeyşinin qızı; 7. Dürsiti - Kəsra padşahının qızı [6, s.69].

"Şahzadə Bəhram" dastanında isə Bəhramın qırxinci otaqda məcrüniñ içində şəklini gördüyü yeddi gözəl qız haqqında heç bir məlumat

verilmir. Həmin qızlar haqqında məlumatlar Şahzadə Bəhrəmin onların dالinca getməsi və onları necə tapması ilə bağlı olan əhvalatlarda öz əksini təpdir.

Cəlal padşah oğlunun otaqları necə gəzdiyini və nələr gördüyünü soruşduqda Bəhrəmin cavabından anlıyır ki, o, qırxinci otağa daxil olmuş və eşqə düşmüşdür. Bəhrəm ata və anasına qızların dالinca, başqa sözə deşk, buta arınca yola çıxacağını belə bildirir:

*Mən Bəhrəməm, mətləbimə çataram,
Gecələri gündüzlərə qatarəm.
Ox alaram, səngərlərdə yatarəm,
İzn versən, bu səfərə gedərəm.* [1, s.73]

Bəhrəmin anasına olan cavabı da belədir:

*Bəhrəməm, yanımcı qoşun götürərəm,
Müşkül olan mətləbimi bitirərəm.
Ya ölüərəm, ya butamı gətirərəm,
Yeddi qız oğlunu sevdaya saldı.* [1, s.75]

Tədqiqatlarda dastanın bu mərhələsi ilə bağlı belə yazılır: "Qəhrəmanın buta arınca yola çıxdığı gündən qələbə çalğı, öz istəyinə çatdıgı son gına qədər təsvir edilən hadisələr dastanın üçüncü mərhələsini təşkil edir. Dastanın özəyi, ana axarı sayılan bu hissə müxtəlif maneələrin və qəhrəmanın onlara qarşı mübarizəsinin təsvirindən ibarətdir. Bu mərhələdə üç kiçik hissəyə ayrılır: 1. Qəhrəmanın hələ öz vətənində rastlaşmış manələr; 2. Yol; 3. Butanın vətəninə çatdıqdan sonrakı macaralar" [2, s.885].

Digər mərhələlərdə olduğu kimi, "Şahzadə Bəhrəm" dastanında da hadisələr bu deyilənlər şəklinde cərayan edir. Ata-anası Bəhrəmi bu yoldan nə qədər çəkindirməyə çalışsalar da, bir nəticə alınmır. Çərəsiz qalan Cəlal padşah Bəhrəmə çoxlu qızıl-gümüş verir, vəzirini da bir dəstə qoşun ilə onunla yola salır. Xeyli yol gedəndən sonra qoşun Cəlal padşahının torpağından çıxanda vəzir başqa şahın erazisində keçməkdən imtina edir, qoşunla birlikdə geri qayiadığını bildirir. Vəziyyəti belə görən şahzadə Bəhrəm qoşun əhlinə müraciətlə deyir: "Mən yeddi qızı gedib axtarıb, təbib getirməsəm, geri qayıtmaram. Bu səfərdə ölüm, cəfa, ayrılıq var. Hər kim bunlara dözə bilər, mənimlə gəlsin, hər kəs

dözə bilməz vəzir ilə getsin!" [1, s.76]. Beləliklə, qoşun iki hissəyə bölündü; bir qismi vəzirə geri döndü, bir qismi isə şahzadə Bəhrəmlə yola düssüd.

Göründüyü kimi, "Şahzadə Bəhrəm" dastanındaki hadisələr də yuxarıda qeyd edilən buta ardınca yola çıxarken "Qəhrəmanın hələ öz vətənində rastlaşmış manələr" adlı birinci hissəyə uyğun bir şəkildə cərayan edir. Bundan sonra rəsədəsə bəs verən əhvalatlar da dastanlarda qəhrəmanın başına gələn "Yol" hissəsində cərayan edən hadisələrə uyğundur. Şahzadə Bəhrəmin öz adamları ilə getdiyi yol çox qayalıq və sıldırımlı olduğundan atlı qoşun dəstəsindən olanların hamısı yolda qırılır. Şahzadə Bəhrəmin yanında üç qardaş pəhləvan qalır. Onlar Cəlal padşahın məşhur pəhləvani Firuzun oğlanları idi. Dastanda hadisələrin bütün sonrakı inkişafında şahzadə Bəhrəmin yanında olan bu üç pəhləvan, həqiqətən, əsl dəst kimi onunla birləşdə bütün çətinliklər sına gərir. Büyök çətinliklər hesabına şahzadə Bəhrəm şəkildə görüdüyü yeddi qızı təpdir və atalarının razılığı ilə onları öz vətəninə götərir.

"Şahzadə Bəhrəm" dastanında Bəhrəmin üç qardaş pəhləvanla yeddi gözəli tapması ilə bağlı olan yeddi əhvalatın hər biri həcməcə kiçik bir nağılı xatırladır. Həmin nağılların üzündə Nizaminin "Yeddi gözəl" poemasının tasiri də özüni müsəyyən dərəcədə göstərir. Dastanda bu nağılların ikinci, üçüncü və yedinci bilavasitə Nizaminin əsərindən götürürlərək müəyyən dəyişikliklər, fərqli şəkildə təqdim olunur. Digər əhvalatlar isə ya məşhur nağıl süjetlərindən götürülmüş, ya da dastançı tərəfindən xalq yaradıcılığından bəhrələnmə yolu ilə yaradılmışdır. Bəhrəmin şəkillərdə görüyü və ilk rastlaşmış qız olan Pərinazla bağlı əhvalat da belələrinindədir. O, pərilər şahının qızıdır. Bəhrəm onuna dağın başında olan bir qalaçada rastlaşır. Qızın söhbətində aydın olur ki, bir div Pərinaza aşiq olmuş, atası isə qızı ona verməmişdir. Div Pərinazı qaçmış, ona evlənmək təklif etmişdi. Qız buna razı olmadıqda isə, div hər gün bir yana gedəndə onu saçlarından asılı vəziyyətdə saxlayaraq zülüm verirmiş. Bəhrəm divin gelişini gözlayır və onu öldürərkən Pərinazı bu zülmədən xilas edir. Pərinaz Şahzadə Bəhrəmlə əhd-peyman bağlayıb göyərçin donundan atasının ya-

nına – pərilər torpağına gedir və Bəhrəmin yoluñunu gözlöyir. Göründüyü kimi, bu əhvalat bir çox nağıllarda işlək olan süjetlər çox yaxından səslesir.

İkinci əhvalat isə Nizaminin "Yeddi gözəl" məsnəvisində üçüncü iqlim padşahı qızının söylədiyi "Bışr və Melixa" nağılimi xatırladır. "Şahzadə Bəhrəm" dastanında göstərilir ki, Bəhrəm və üç qardaş pəhləvan divi öldürdükdən sonra iki gün, iki gecə yol gedirlər. Bir olaqda düşüb ov edib, kabab çekəndə bir oğlanın gəldiyini görürler. Ondan kim olduğunu, burada nə etdiyini soruşduqda oğlan özünü onlara "ovçu" kimi təqdim edir. Bəhrəm onu yoxlamaq üçün yay və ox verir ki, gedib ov eləsin. Oğlan əlibəs qaydırır. Bəhrəm bilir ki, onun əlindən bir iş gəlmir. Odur ki, özü ox atır, quş vurur, kabab bişirib yeyirlər. Sonra atlanıb yola düşürülər. Bir çayın qirağındaki çəmənlilikdə dincəlmək istəyirlər. Oğlan deyir ki, yol gəlib yorulmuşam. Gərək çayda cimib yorğunluğumu alım. Bəhrəm çayın dərin olduğunu desə də, oğlan qulaq asmayıb paltarlarını soyunur və çayın qirağına qoyaraq özünü çaya atır. Çay çox gur axlığı üçün oğlan əl-qol atsa da, bir yana çıxa bilmir, boğulub ölüür. Şahzadə Bəhrəm oğlanın paltarlarını götürəndə görür ki, cibində qızıl var. Qəra-ra galırular ki, oğlanın adamlarını tapıb qızılı onlara versinlər. Bir şəhərə çatırlar. Oğlanı soraqlaşanda bir nəfər deyir ki, bu, padşahın qızının nişanlısidir. Bəhrəm qızılları üzündə rübəndən olan padşahın qızına verir. Qız geri dönmək istəyəndə rübəndi açılır və üzü görürün. Şahzadə qızı görən kimi tamışır; bu, şəkildə gördüyü qızlardan biri idi. Məlum olur ki, bu, şəhər padşahının qızı Sənubərdir. İlk görüşdə bir-birinə aşiq olan Bəhrəmə Sənubərin deyişməsi aşağıdakı kimi tamamlanır.

Aldı Bəhrəm:

*Qəmli olan kimsə dinməz.
Məhabbatın odu sönməz.
Bəhrəm ölər səndər dönəməz.
Ay qız, gəl mənə, gəl mənə.* [1, s.82]

Aldı qız:

*Sənubərəm, qaşım kaman,
Tayim olmaz huri-qulman.*

*Sözlerim doğrudu inan,
Gəlləm sənə, gəlləm sənə.* [1, s.82]

Sənubər şahzadə Bəhrəmlə şeirləşəndən sonra deyir: "Ay oğlan, men bu şəhərin padşahının qızı Sənubərəm. O suya düşüb ölen oğlan mənim nişanlım ididi. Mənim ona meylim yox idi. Meylim olmaya-olmaya məni ona nişan taxmışdır. Sən ki belə mərdlik elədin, bu gündən mən səninəm" [1, s.83].

"Şahzadə Bəhrəm" dastanındaki bu nağılla bağlı bir neçə məqamı nəzərə çatdırmaq istərdik. Belə ki, Nizaminin "Yeddi gözəl" poemasında "Bışr və Melixa" adı ilə olan bu əhvalat bitkin quruluş, süjet və kompozisiyaya malikdir. Ancaq dastanda bu cəhət özünü göstərmir. Məhəmmədhüseyin Təhmasib bu barədə yazır: "Nizamidə Bışr ilə Məlixə haqqındaki nağıl nə qədər maraqlıdırsa, bir o qədər də dərin mənalıdır... Təssəffüs qeyd etmək lazımdır ki, bu mənalı nağıllı dastandaki variantı isə ancaq məcəradan ibarət olaraq qalmışdır. Başqa şəkildə deyilse, eğər bu nağıl Nizamiyə qədər xalqda varmışsa, yəni Nizami onu xalqdan almışsa, demək ki, böyük şair öz istifadə üsuluna burada da sadiq qalaraq ona yeni fəlsəfi məna, yeni "zivər" vemişdir. Əgor, əksinə, dastançı onu Nizami "Bışr və Melixa"sından götürmüştə, bu mənəni ya özü itirmiş, ya sonrakı ifalarda itmiş, yaxud da o toplayıcının qəleminə qurban olmuşdur" [3, s.255].

"Yeddi gözəl"dəki "Bışr və Melixa" hekayəsinin qısa məzmunu belədir: "Rumda gözəl, xoş qəlbli, təmiz vicdan sahibi olan izzətlə bir şəxs vardi. Xalq ona böyük hörmət bəsləyirdi. Adına Bışr deyirdilər. Bir gün Bışr yolda gedərkən bir qadın görür. Həmin anda külek qadının üzündəki örtüyü açır və Bışr ona aşiq olub özündən gedir. Aylandan sonra özünü əla almaq, günahını yumaq üçün Beytül-müqəddəsə ziyanətə gedir. Qayıdarkən yolda zahirən xeyirxah, özündən razi, əslində isə bedxah olan Məlixə adlı birisi ilə rastlaşır. Xeyli yol getdiyindən sonra susulluqdan eziyyət çəkən hər ikisi bir ağacın dibində su ilə dolu küplə rastlaşırlar. Sən demə, bu, dərin bir quyu им. Məlixə küpə çimkək, sonra isə onu sindürəməq qərarına gelir. Nəticədə Məlixə həmin quyunu boğulub ölüür. Bışr ondan qalan miras paltarları Məlixanın ailəsinə çat-

dırmaq qərarına gelir. Məlxinanın evini axtarış tapan Biş üçün qapını bir qadın açır. Mələm olur ki, bu, Bişrin yolda gördüyü qadın Məlxinanın xanımı imiş. Həmin qadın bədxasiyyət erinin emməllərinin pisləyir, onun ölümündən əsla kədərlənmir. Biş ilə həmin qadın arasında yaranan münasibət nəticəsində onlar kəbin kəsdi-rək evlənlərlər” [6, s.167-179].

Professor Mir Cəlal Paşayev “Yeddi gözəl”dəki “Biş və Məlxixa” hekayesini belə səcivələndirir: “Deməli, Biş haramdan uzaqlaşdırıq, yaxşılıq yolu ilə getdiyi üçün yaxşılığı rast gəlir, səadət nail olur. Hekayənin əvvəlində başlanğın məhəbbət münasibəti ortada qırılmışdır, nəticədə əhvalat yenə əvvələ qayıdır, hər iki tərafın niyyəti öz yerini alır.

Bu hekayədə oxucunu maraqlandıran, onda intizar doğuran, əvvəlcədən hadisənin nə ilə bitəcəyini kösdiirməyə imkan və işarə verməyən çox məharətli bir yol ilə davam və inkişaf etdirilir. Buradakı adamlar da başqa hekayələrdə olduğu kimi, xaraktercə üç qütbüñ nümayəndələri şəklində vərliməkdədir. Pislik və yaxşılıq Biş ilə Məlxinanın sıfətində, məsumluq, məhəbbət işa qadının simasında təsvir olunmaqdadır” [4, s.73-74].

Dastandakı dördüncü əhvalat da Nizaminin “Yeddi gözəl” məsnəvisindəki ikinci iqlim padşahı (Rum padşahı) qızının söylədiyi “Kəniz satan padşahın” nağılıının müxtəsər bir variantını xatırladır. Dastanda bu hekayənin başlangıcı Nizamidən fərqlidir. “Şahzadə Bəhrəm” dastanında göstərilir ki, Bəhrəm və üç qardaş pəhləvan Bəsrədən çıxıqdan sonra başqa bir padşahın torpağına çatırlar. Onlar padşahın imarətinin yanından keçəndə Bəhrəmin gözü eyvanda gözəl bir qızı sataşır. Görür ki, bu qız şəkildə gördüyü qızların dördüncüsüdür. Bəhrəmin eşqi cuşa gəlib deyir:

*Eyvanından baxan gözəl,
Sən mənim butamsan, butam.
Məni oda yaxan gözəl,
Sən mənim butamsan, butam. [1, s.87]*

Qızın cavabı da belə olur:

*Tərlən sözün deməz xəlvət,
Eşqindən yandım bimürvət.*

*Axır olam sənə qismət.
Düş burada qonaq əylən. [1, s.88]*

Söz tamam olandan sonra Bəhrəm üç qardaş pəhləvanla Tərləna qonaq olurlar. Bəhrəm Tərləna aşiq olduğunu deyir. Tərlənə bunu təsdiqləsə də, atasından razılığın alınmağını bildirir. Ona görə də Bəhrəm səhəri günü padşahın yanına gedir və vəziyyəti ona deyir. “Padşah Bəhrəmi kamallı oğlan gördü. Onun kamalını sima-maq üçün dedi:

— Oğlan, bir kişi ilə bir arvad var. O ər-arvadın har il bir əli şıl, ayağı topal övladı olur, sonra ölüür. Get onların sırrını öyrən, mənə gətir, sonra qızımı sənə verim” [1, s.89].

Bəhrəm bunu eşidib padşahın yanından çıxır və sırrı öyrənmək üçün yola düşür. O, yolda kor qoca bir kişi ilə rastlaşır. Kor qoca ondan haraya getdiyini soruşur. Bəhrəm əhvalatı ona danışır. Kor qoca ona belə bir məsləhət verir: “Gədersən, üç yol ayrıncıda bir ev var. İçəri girərsən. Bir kişi ilə bir arvad görəcəksən. Onlardan sırlarını sorursan. Onlar səndən elac istəyecəklər. Onda sən deyərsən ki, əgər onlar ürkəlinin sırlarını bir-birinə açırlarsa, onda onların hər il bir əli şıl, ayağı topal övladları olmaz, salamat qalar” [1, s.89]. Bəhrəm kor qocanın dediyi kimi edir. Ürəyindəki sırrı açan kişi deyir ki, mənim bu qədər varım, dövlətim var. Yenə birinin əlində pul, mal görəndə istəyirəm o da mənim olsun, çox tamahkaram. Kişiinin cavabından sonra işə arvadı belə deyir: “Ay kişi, mən də bir cavan oğlan görəndə həmişə ona meylim qonur, nəfşim keçir” [1, s.90]. Bəhrəm bunu eşidəndən sonra onlara deyir ki, daha sizin övladınız olmaz.

Bəhrəm padşahın yanına gəlib sırrı ona danışır, atası qızı Tərləni Bəhrəmə verir.

Göründüyü kimi, usaqların şikət doğulmasının səbəbi “Yeddi gözəl”dəki hekayə ilə eynidir. Prof. Mir Cəlal Paşayev Nizaminin əsərindəki bu hekayə haqqında olan fikirlərinə belə yekun vurur: “... şair burada ailə məhəbbətinin yüksək və böyük mənasını və əhəmiyyətini nəzərdə tutmaqdadir. Bu məhəbbətin zəruriyyi yalnız kişi ilə qadın üçün deyil, onların saadəti üçün deyil, eyni zamanda övlad üçün, gələcək nəsil üçün, tərbiyə üçündür və həm də bunun müqaddəsdir” [4, s.69].

“Yeddi gözəl”da geniş şəkildə verilən bu hekaya dastanda yiğcam və konkretdir. Folklorşunas Məhəmmədhüseyn Təhmasib bu hekayənin dastana salınmasını belə əsaslandırır: “Şah qızını istəyən şahzadəni qabaqcə bir-birinə yaldan danışan, bir-birindən həmişə nəyi işa gizlədən ər-arvadın yanına göndərir, onların sırrını öyrənməyə vadar edir, bununla da onu öz qızını gələcək ailə həyatında belə xəyanətdən çəkincirdimək üçün konkret tədbir görmüş olur” [3, s.256].

Dastanda şahzadə Bəhrəmin şəklini görüb aşiq olduğu yeddi qızdan sonuncusuna – Yəmən padşahının qızı Məlekəmənzərə qovuşmaq üçün başına gələn əhvalat işe “Yeddi gözəl”də olan hekayələrdən deyil, əsərin baş qəhrəmanı Bəhrəmin həyatı ilə bağlı epizoddan götürülmüşdür. Poemadan məlumatdır ki, Bəhrəm atasının ölümündən xəber tutduqdan sonra onun taxt-tacına sahib olmaq üçün iranlılarla mübarizə aparmalı olur. Nəticədə atasının tacı iki şirin arasına qoyulur. Bəhrəm şirləri öldürərək tacı onların arasından götürür və atasının taxtında əyləşir [6, s.87].

“Şahzadə Bəhrəm” dastanında isə Yəmən padşahının qızı Məlekəmənzərə Bəhrəmə yanaşı, doqquz padşah oğlu da aşiqdır. Onlar da Məlekəmənzərə qovuşmaq üçün hər şeyə hazırlırlar. Bəhrəm Məlekəmənzərən onu sevdiyinə əmin olandan sonra atasının yanına gedir. Yəmən padşahı vəziyyəti Bəhrəmə bildirir. Bəhrəm belə bir tədbir görür: Məlekəmənzəri polad qəfəsin içində şirlərin arasına qoyurlar və doqquz şahzadəyə xəber verirlər ki, hər kim gedib şirlərin arasından qızı götürə biləs, qız onundur [1, s.98]. Nəticədə şahzadələrin hər biri Məlekəmənzərə götürmək istəsə də, şirlər padşah oğlanlarının doqquzunu da parçalayıb öldürür. Axırda şahzadə Bəhrəm qılınc çəkib şirləri öldürür və Məlekəmənzərə götürür.

Göründüyü kimi, “Şahzadə Bəhrəm”ın əsas süjeti məhəbbət dastanlarına tam uyğun olaraq önce qeyd edilən bütün dörd mərhələni əhatə edir.

Beləliklə, Bəhrəmin şəklini görərkən butasını aldığı qızların ardınca getməsi və onları təbib əldə etməsi ilə bağlı seyahəti uğurla başa çatır. Bəhrəm yeddi gözəli götürüb öz ölkəsinə doğru yola düşür.

“Şahzadə Bəhrəm” dastanında Bəhrəmin butasını aldığı və ölkələr gəzərkən tapdıği gözəllər bunlardır: 1. Pərinaz – Pərilər padşahının qızı (Bəhrəm onu divin əlindən qurtarır.); 2. Sənuber – Şəhər padşahının qızı (Bəhrəmin onu tapması “Yeddi gözəl”də olan “Biş və Məlxixa” hekayesi ilə səsləşir.); 3. Mahmünəvvər – Bəsər padşahının qızı (Bəhrəm onu ilk dəfə kəkkil cilində görür.); 4. Tərlən – Padşah qızı (Bəhrəm onu əldə etməsi “Yeddi gözəl”də olan “Kəniz satan padşahın hekayəsi” ilə səsləşir.); 5. Fırangiz – Gülşəh padşahın qızı (Bəhrəm onu tacirdən satın alır.); 6. Gözəl – Çin padşahının qızı (Bəhrəm onu əldə etmək üçün 40 pəhləvanla vuruşur.); 7. Məlikmənzər – Yəmən padşahının qızı (Bəhrəm onu polad qəfəsədə iki şirin arasından götürür.)

Şahzadə Bəhrəm öz dəstəsi ilə vətənənə çatanda anasının onun ayrılığına dözməyib öldüyüünü, atasının isə zülmkar bir padşah olduğunu camaat tərəfindən taxtdan salınmış qətlə yetirildiyini, vəzirin isə atasının yerinə padşah olduğunu bilir. Bunu görən Bəhrəm ədalətsiz bir padşah olan vəziri öldürüb onun yerinə keçir, ona sədaqətli olan üç qardaş pəhləvanın böyüyüünü özüne vəzir, ortancılım vəkil, kiçiyini isə qoşun başçısı edir, onlara da qız alaraq birlikdə qırq gün, qırq gecə toy edir. Göründüyü kimi, bütün hadisələr, demək olar ki, dəstənçiliq ənənəsi əsasında davam edir və dəstən da sonu uğurla bitən məhəbbət dastanlarına uyğun olaraq duvaaqpapma ilə bitir.

Nizaminin “Yeddi gözəl” poemasında da hadisələr, təxminən eyni axarda cərəyan edir. Bəhrəmin atası da öldükdən sonra onun yerinə başqa biri taxta çıxmışdı. Bundan xəber tutan Bəhrəm atasından qalma səltənəti elinə alaraq ölkəni ədalətlə idarə etməye başlayır. Ancaq “Yeddi gözəl”dən fərqli olaraq, dəstən şahzadə Bəhrəmin ölkəni ədalətlə idarə etməsi, yeddi ölkədən gətirdiyi gözəllərlə xoş ömrü sürməsi ilə tamamlanır ki, bu da dəstənçiliq ənənəsinə tam uyğundur. “Yeddi gözəl” poemasında isə Bəhrəmin ədalətlə şah olmasına haqqında məlumatlar atasından qalan taxt-taci ələ aldığı vaxtlara təsadüf edir. Sonrakı hissələrdə başı eyş-işrətə qarışan Bəhrəm hakimiyyəti vəziri Rast Rövşənə tapşırır ki, vezir də xalqı çox incidir, qapıbatalayır. Sonradan bunlardan xəber tutan və ada-

ləti bərpa etməyə çalışan Bəhramın taleyi də qəribə olur. Vaxtılı ovladığı gurlara öz damğa-

sini vuran Bəhram ov zamanı guru qovarkən qaranlıq mağarada yoxa çıxır.

Nəticə / Conclusion

Göründüyü kimi, aparılan müqayisələrdən aydın olur ki, Nizaminin "Yeddi gözəl" poeması məzmun, forma və quruluş baxımından məhəbbət dastanlarına uyğun bir şəkildə dastanlaşdırılmışdır. Əlbəttə, "Şahzadə Bəhram" dastanı bütün təfərrüatları ilə "Yeddi gözəl" əsərini tam əhatə edə bilməzdi. Dastan yaradıcısı Nizaminin əsərinə yaradıcı şəkildə yanaşmış, ondan əsas qaynaq kimi bəhralənsə də, nəticədə fərqli bir nümunə ərsəyə gətirmiştir. Ümumiyyətlə, bu sözləri klassik ənənəvi ədəbi mövzularda ya-

zılmış əsərlər əsasında yaradılmış bütün dastanlar haqqında demək mümkündür. Amma nəzərə almaq lazımdır ki, onların bir qismi şifahi ədəbiyyatdan yazılı ədəbiyyata, sonradan isə yenidən yazılı ədəbiyyatdan şifahi ədəbiyyata keçərək xalq ədəbiyyatının malinə çevrilmişdir.

Başqa sözə desək, yazılı ədəbiyyatdan bəhrənləmə yolu ilə yaranan Azərbaycan dastanlarının əsas qaynaqlarından biri Nizami "Xəmsə"si, Nizami "Xəmsə"sinin əsas mənbələrindən biri isə şifahi xalq ədəbiyyatı xəzinəsidir.

Ədəbiyyat / References

1. Azərbaycan dastanları. Beş cilddə, V cild. Bakı: Lider nəşriyyat, 2005.
2. Məhəmmədhüseyin Təhmasib, Məhərrəm Qasımlı. Dastanlar. Azərbaycan ədəbiyyatı tarixi. On cilddə, I cild. Şifahi xalq ədəbiyyatı. Bakı: Elm, 2018.
3. Məmmədhüseyin Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə, II cild. Bakı: Kitab Aləmi NPM, 2011.
4. Mir Cəlal. "Yeddi gözəl"dəki həkayələr haqqında. Nizami Gəncəvi (Məqalələr məcmuəsi). Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1947.
5. Nizami əsərlərinin el variantları (topluyanlar: H.Əlizadə, M.Təhmasib). Bakı: Azərnəşr, 1941.
6. Nizami Gəncəvi. Yeddi gözəl (filoloji tərcümə, izahlar və qeydlər Rüstəm Əliyevindir). Bakı: Elm, 1983.

«Хамсе» Низами как один из источников дастанного творчества

Азербайджана (на основе дастана «Царевич Бахрам»)

Ханум Мирзоева

Доктор философии по филологии

Институт Фольклора НАНА. Азербайджан.

E-mail: xanim102@mail.ru

Резюме. Классическая литература и ашугское искусство всегда находились во взаимосвязи и каждое из них служило в роли источника. С этой точки зрения, в традиции дастанного творчества, составляющего одну из ветвей ашугского искусства, наиболее отчетливо проявляется обращение к классической литературе. Так, использующиеся в классической литературе многие традиционные темы, сюжеты и мотивы впоследствии составляют продукт дастанного творчества, вступив на его арену с новыми образцами. Ведущиеся исследования показали, что большая часть поэм, входящих в «Хамсе» Низами Гянджеви (1141-1209), является одним из основных источников дастанного творчества Азербайджана.

В статье к основному объекту исследования привлечён дастан «Царевич Бахрам», созданный по следам поэмы «Семь красавиц» из «Хамсе» Низами. При рассмотрении общих и различительных признаков дастана с поэмой «Семь красавиц» выявлены обращения к наследию Низами. Выясняется, что творцы дастана, опираясь в основе на поэму «Семь красавиц», вместе с тем создали произведение, отличающееся по сюжету и композиции. Все эти признаки рассмотрены на основе конкретных примеров.

Ключевые слова: Низами Гянджеви, Бахрам, поэма, дастан, сюжет, повесть